



Sərxan Carçı

22 iyun 1941-ci ildə Almaniya Sovet İttifaqına qarşı mühəribəyə başlayıb. 1941-1945-ci illərdə ölkəmizin 600 mindən çox oğlan və qızları cəbhəyə yollanıb. Bəşəriyyətin ən ağır dövrü olan II dünya mühəribəsində həlak olan 57 milyon adamdan 27 milyonu sovet vətəndaşı olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlı idi.

Sovet dövrünü görmüş bütün insanlar kimi mənə də II dünya mühəribəsi mövzuzu həmişə çox maraqlı gəlib. Və hələ məktəb illərindən bu barədə da haçox bilmək üçün daha çox oxumağa, kiçik araşdırılara başlamışdım.



Ana babam Geyushev Əlinin atası Geyushev İbrahim Kazim oğlu 1941-ci ildə mühəribəyə çağırılıb və bir daha geri dönmeyib. İbrahim Geyushev barədə o dövrə ölüm xəberinə deyilən "qara kağız" gelmeyib. İtkin düşməyi barədə xəber gəlib. Həyat yoldaşı Səlimə və qohumları bu xəberə ağılayıb, sizlasalar da, o dövrə bu cür xəber alan yüz minlərlə sovet vətəndaşı kimi bir qədər də təmkinlə qarşılıyıblar. Zarafat deyil, hər nə qədər bu gün ona qarşı keşkin təngidi mövqedə dayansaq da, "xalqlar atası" Stalinin də, cəllad Mircəfer Bağırovun da övladları mühəribəyə gedirdilər, əsir düşürlər, həlak olurdular və s. Və bunu düşünən 5 oğlunu, hətta 7-8 oğlunu mühəribəyə göndərib itirən ata-analar özlərinə

bir qədər təselli tapa bilirdilər. (Bu yazını yanan günlərdə belə bir məlumat eşitdim ki, Mircəfer Bağırovun mühəribədə həlak olan oğlu Cahangirin Yasamal qəbiristanlığında dəfn olunan tabutu boş imiş)

Geyushev İbrahimin itkin düşməsi barədə xəber gələndə oğlu Əlinin, yeni babamın cəmi 3 yaşı olub. Atasından ona qalan yeganə nişanə mühəribədən önce çəkdirdiyi fotodur. Babam həmişə atasının mühəribədə itkin düşdüyü və hansısa çətinliklə həlak olduğunu düşünbər. Amma mühəribədən uzun illər sonra, 1974-cü ildə almanlara əsir düşmüş bir kəndçimiz Türkiyədən Tiflis şəhərinə gələrək anası ile görüşənə qədər...

Qocayev Cəfər Əsəd oğlu (Sünbüll)

Ariq, hündür, sarışın, yarışıqlı olduğuna görə hələ mühəribədə əvvəl "Sünbüll" ləqəbini daşıyan Cəfər Qocayev mühəribədə almanlara əsir düşüb. Mühəribə bitəndə əsirlər çox çətin duruma düşüb, həyatı təhlükə ilə üz-üzə qalıblar. Sovet İttifaqına qaytarılan əsirlər güllənlənmişlər deyə, əsirlər fərqli ölkələrə üz tutublar. Hətta müttəfiq qoşunların tərkibində Amerikaya qədər gedib çıxanlar olub.

Sovetlərin sərt qanunları bir az loyallaşanda Cəfər Qocayev 1974-cü ildə qayınatasının imkanları hesabına və 1982-ci ildə Azərbaycanda hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan qohumunun dəstəyi ilə Tiflisdə və Sumqayıtda olmaq şərti ilə anası ilə 2-3 dəfə görüşə bilib. O görüşlərdə kəndçimizdən daha bir neçə nəferin də onun yanında (Türkiyədə) olduğunu deyib. Bir neçə ad çəkib ki, biri də ana babamın atası Geyushev İbrahim olub.

Sovet dövrünün qaydalarına, qadağalarına uyğun olaraq babam heç bir axtarışa başlamayıb. Zətən başlasa da nəticəsiz olcaqdı. Bu xəberin üstündən bir neçə il keçəndən sonra isə babama yuxusunda deyiblər ki, sənin atan sağ idи bu gecə dünyasını dəyişdi.

Ona görə yuxarıda yazılmışdım ki, bu mövzuda araşdırmanın çoxdan, lap çoxdan, hətta məktəbli vaxtlarından başlamışdım. Doğrudan da ilkin axtarışlarına elə çoxdan "Sünbüll" ləqəbli kəndçimiz Cəfər Qocayevin axtarışından başlamışdım. Onun kənddəki bütün qohumları ilə əlaqə saxladım. "Yadigar" ləqəbli Qədir adlı qohumunun dediklərinə görə ölkəmiz müstəqillik qazanandan sonra Türkiyədə bir neçə dəfə Cəfər Qocayevlə görüşə biliblər. İstanbulda, "Baxçalı Evlər" məhəlləsindəki evində qohumlarını dəfələrlə qonaq edib. Amma təessüf ki, cəmi bir qız övladı olan Cəfər Qocayev doxsanıncı illərdə dünyasını dəyişəndən sonra qızı oradakı evlərini satıb və Azərbaycandakı qohumları ilə əlaqə kəsilib.

Türkiyəyə səfərimdə "Baxçalı Evlər" məhəlləsinə getsem də, səfərim şənbə-bazar günü nə düşdüydən heç bir rəsmi qurumla əlaqə saxlayıb, bir ip ucu tapa bilmədim. Təbii ki, bu araşdırırmama hələ davam edəcəm.

Amma elə ana babamın özünün məsləhəti ilə ilk araşdırma repressiya qurbanı olmuş ata babamın axtarışından başladım. Belə ki, babam dedi ki, ata babanın arxivini dəhə çatan yerde Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Gerisi artıq eksriyyətə məlumdur ki, uzun yaşışmalarдан sonra nəhayətdə MTN-də rəhbərlik dəyişəndən sonra Nazirliyin arxivində işləməye icazə aldım və bütövlükdə kəndçimiz repressiya qurbanlarından bəhs edən "Bir kəndin repressiyası" adlı kitab ərsəyə gətirdim. Bu günlərdə əldə etdiyim bir kitab isə stimul oldu ki, faşizm üzərində qələbənin 75 ililiyi ərzəsində ana babam barədə, ümumilikdə kəndçimiz ikinci dünya mühəribəsi iştirakçıları barədə araşdırılara başlayı-

Bir kənddən ikinci

Kitablar

Kitabsevər dostlarımın biri bir kitab verdi ki, götürün bunu, kitabxananda İrvanda çap olunmuş kitab da olsun. 1963-cü ildə İrvanda ərsəyə gelmiş kitabı mövzusu əfsanəvi partizan (və legioner) Mehdi Hüseynzadənin döyüş yolu, müəllifləri isə məşhur partizan Cavad Həkimli və Veli Seyidovdur. Kitabı öncə qardaşım Orxan Carçı oxuyası oldu və nəzərimi çox çekən bu cümlələri mənə göstərdi:

"Otlısa vuruşmasında Qasım Qurbanov da (Azərbaycan SSR-in Qazax rayonu, Çaylı kəndi) qəhrəmancasına həlak oldu."

Bu cümlələr stumul oldu ki, bir qədər arxa plana keçmiş mövzuya yenidən qayıdım. Yenidən mühəribə mövzusunda əlimə keçən bütün kitablari oxumağa başladım. İsmayıllı Şıxlının gündəlik mühəribə xatirələrindən ibaret olan "Cəbhə yolları" əsərində də kəndçimzdən bir nəferin dəliqanlılığı yer alıb:

"Bir komandiriz var. Uca-boylu, enlikürək, nəhəng bədənli, heyvərə bir şeydir. Hamımız ona "Nixay" deyirik. Bir şey olan kimi üstümüze qışqırır. Bu gün də səngərləri gəzə-gəzə, qışqırra-qışqırra gəlib bizim manqaya çıxdı. Çaylı Əhmədin Üstüne düşdü. Əhmədin kefi yox idi. Evdən məktub almışdı. Anası rəhmətə getmişdi. "Nixayı" başa salmaq istədik ki, onda işin olmasın. Sözümüzə məhəl qoymadı. Birdən ana söyüşü söyüdü. Əhməd rusca pis bilirdi. Ərvəl bir şey anlamadı. Sonra beli götürüb necə ilşidirdisə o boyda "Nixay" torpağı sərildi. Onu Əhmədin əlində güclə aldıq. Bir də o gündən sonra "Nixayın" ağızından ana söyüşü eşitmədi."

Bir qədər təvazödən uzaq səsənəsə də doğma Çaylı kəndi bütün qəhrəmaliq tariximizdə fərqləndiyi kimi ikinci cahan hərbində də öndə olan kəndlərdən olduq. Adları tekçə bir cümlə ilə kitabda keşməyib, bərelərində ayrıca kitablar ya-

zılıb. Yazıçı Sabir Məmmədovun qələmə aldığı "18 ay düşmən arxasında" sənədlə romanı və sovet generalı Sunayevin "On bir min kilometr düşmən arxasında" sənədlə kirabı həmkəndçimiz Axundov Məmməd Vəliyullah oğlunun qəhrəmanlıqlarından bəhs edir. Axundov Məmməd 1940-ci ildə hərbi xidmətə çağırılıb və mühəribənin ən ağır yerlərində iştirak edib. Ukraynada "Şors" (Qara banda) partizan dəstəsinin komandiri, eyni zamanda Polşanın və Çexoslovakıyanın xalq qəhrəmanı olub.

Məmməd Axundovun qardaşı oğlu Ehtibar Axundovun dediklərinə görə əsində əmisinə Sovet İttifaqı Qəhrəmanı adı verirlərmiş. Amma imtina edib. İmtinanın səbəbi isə qəhrəmanlıq adı veriləndə ondan rüşvet istenilməsi olub. Və bu səbəbdən Məmməd Axundov uğurunda canından keçdiyi sovet hökumətini hər zaman saxtakar hökumət adlandırmışdır.

Sovet saxtakarlıqları

Bu haqsızlıq nə sovet ölkələrində, nə də kəndçimzdə yeganə hadisə deyil. Kəndçimzin repressiya qurbanlarından bəhs edən kitabı hazırlayarkən repressiya qurbanının oğlu Mürsəl əmigile getmişdim. O isə atası Allahverəndən daha çox ikinci dünya mühəribəsində həlak olmuş böyük qardaşı Əlidən danışaraq bunları demişdi:

"Sərxan, nə yaxşı ki, gəldin. Mən biliirdim ki, əvvəl-axır buları yayan olacaq. Mənim qardaşım Əliyə əsində Sovet İttifaqı Qəhrəmanı adı düşürdü. İvan Illaryanoviç Kamugin adlı tədqiqatçı mənim qardaşımın bütün döyüş yolunu araşdırıb yazmışdı. Hətta gözləmədiyi halda kəndçimə məktub da gəlmİŞdi ki, Əlinin tərcüməyi halını yayan ona Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Nə lazımdı yazıb göndərdik. Amma bu ad qardaşımı verilmədi. Sədəcə medal ilə təltif olundu və məktəbin həyətində adına abidə ucaldıldı".





dünya müharibəsinə baxış

Araşdırıldıqda bəlli olur ki, atasının qəhrəmanlıq ənənəsini oğlu Əli Allahverdiyev Sovet əsgəri olaraq davam etdirib. Gənc əsgər şücaətlə döyüşərək hərbi xidmətin öhdəsindən layiqince gəlir. O qədər qəhrəmanlıqla savaşır ki, belə işlərə bir qədər qısqanlıqla yanaşan sovet komandanlığı azərbaycanlı Əliye Sovet İttifaqı Qəhrəmanı adı verməyə məcbur olur. Amma Stalin repressiyası burada da özünü göstərir. Sovet İttifaqı Qəhrəmanı adı veriləndə bəlli olur ki, Əli repressiya qurbanının (o dövrün sözü ilə desək "vətən xaininin") oğludur və bu ad ona verilmir, əvəzində "I dərəcəli Vətən müharibəsi ordeni" ilə təltif edilir.

Mühəribə iştirakçı olmuş babasının axtarışı ilə meşğul olan həmkəndim Vüsal Qaraxanov Əli Allahverdiyev barədə də maraqlanıb və Rusiya arxiv saytlarından bunları tapıb:

"Allahverdiyev Ukraynada böyük qəhrəmanlıqlar göstərmişdir. 1944-cü ilin 6 yanvar tarixində düşmən ordusu 8 tank yeridərək batalyonu sixışdırıb. Bundan sonra dəhşətli yanğına baxmayaraq Əli Allahverdiyev yanğını kontrol altına alıb və telefonla kordinə edib və dəqiq məlumatlar verib. Düşmənin 7 tankının məhv olmasında əməyi əvəzsizdir. Bununla o bütün kəndin batalyonun əlinə keçməsinə nail olub.

Daha bir qəhrəmanlığı Allahverdiyev 9 martda göstərib. Kəndin üzərinə tanklar hərəkət edirdi. 10 düşmən tankı əks hücumu keçib, iki tank yandırılıb. Tankların atəş etməsinə baxmayaraq Allahverdiyev "Gelin dostlar, qələbə bizimlidir" deyərək, tanklara qranat ataraq və bir tankı atəş verərək düşmənə qalib gəlib. Bunun nəticəsində ölümcül yaranıb. 9 mart 1944-cü ildə həlak olub (öldürürlüb yazılıb). Sovet Sosialist Əməyi Qəhrəmanı adına layıq görüllüb."

Amma bəlli olduğu kimi repressiya qurbanının oğlu olduğunu üçün bu ad ona verilməyib.

Qeyd edək ki, bu məlumatları Rusiya arxiv saytlarından əldə edən Vüsal Qaraxanov öz babası barədə bu məlumatları əldə edib:

"Mühəribenin başladığı ilk gündən Azərbaycan xalqının qəhrəman oğlu yoldaş Qaraxanov cəbhə bölgəsinə gedir. Öz hərbi vəzifəsində aerodromun casuslardan və düşmənlərdən layiqince qorunmasında əvəz-siz xidməti olub. 9 oktyabr 1944-cü ildə vətəni qoruma vəzifəsində ikən, iki nəfər na-məlum şəxsin gəldiyini görüb

və bunu məruzə edib. Hərbiçilərlə bərabər naməlum iki şəxsdən birinin yaxalanmasında hərbiçilər kömək edib. O şəxsin cəsus olduğu və partlayış etməsi üçün gəldiyi aşkar olunub. Şəxsin üzərində bomba və digər partlayıcı maddələr aşkar olunaraq, təhvil verilib.

13 oktyabr gecəsi başqa bir naməlum şəxsin kəndə gəlişi və burada başqa bir bomba partlayışı həyata keçirəcəyini öyrənən Qaraxanov hərbiçilərlə bərabər bunun qarşısını alıb və bombaları təhvil verib.

Qəhrəmanlıqlar göstərdiyinə görə SSSR Ali Rəyasət Heyəti adından Qızıl ulduz ordeninə layıq görüllüb.

Mühəribə iştirakçı olub, mühəribədən sonra Stalin repressiyasına məruz qalan Çaylı sakinlərindən biri də Carçiyev Əli Hacıkerim oğludur. Əli Carçiyev mühəribədə bir neçə dəfə almanlara əsir düşüb. Əsirlikdən qaçmağa cəhd edib və nəhayət Fransaya yaxın düşərgədə qaçmağa nail olub. Əsirlikdən qaçandan sonra Fransa müqavimət hərəkatına qoşulub. Fransa müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Xarqo İraqbəli həmyerlimiz Əhmədiyyə Cəbrayılovla çiyin-çiyinə almanlara qarşı vuruşub.

Mühəribədən sonra Əhmədiyyə Cəbrayılov vətən xaini olaraq qəbul edildiyi kimi, Əli Carçiyev də Sibirə sürgün olunub. Çox sonralar vətəne qayıda bilib. 1960-ci illerde Fransa prezidenti Şarl de Qolun SSRİ-səfərindən sonra Əhmədiyyə Cəbrayılov da, Əli Carçiyev də bərəat alıb.

Mühəribədə haqsızlıqla üzleşənlərdən biri də, 1942-ci ilde könüllü olaraq cəbhəyə gedib, mühəribənin sonuna qədər ağır döyüş yolu keçən Murtuz Carçiyev olub. Murtuz Carçiyev Azərbaycanlılardan ibarət 416-ci taqanrok diviziyasında rota komandiri təyin edilib. Dəfələrlə uğurlu kəşfiyat əməliyyatları həyata keçirib, 20-dən artıq alman zabit və əsgərinin əsir götürülməsində müstəsna rolu olub. Rusyanın arxiv saytlarında Murtuz Carçiyev barədə bir çox məlumatlar var ki, birində ya-zılıb:

"Baş leytenant yoldaş Carçiyev hərbiçilərlə bərabər Marjanovka kəndində çox dəyərli kəşfiyyatlar ediblər. Bunun nəticəsində düşmən tərəflə bağlı çox qıymətli məlumatlar əldə ediblər. Kəşfiyyat zamanı hərbiçiləri idarə etməkdə böyük qəhrəmanlıq və cəsaret göstərib. (Pamyat-naroda.ru)"

Yeri gelmişkən, Rusiya arxiv saytlarından əldə etdiyimiz

sənədlərin tərcümə edilməsinə dəstəyini əsirgəməyən Murtuz Carçiyevin nəvəsi Aytaç Carçiyevaya təşəkkür edirik.

Mühəribə illərində "Sovet İttifaqı Qəhrəmanı" adını haqq etsə də qərez nəticəsində bu ad ona verilmir, fərqli orden və medallarla təltif edilir. "Qırmızı Bayraq", "Qırmızı Ulduz", "Qafqazın müdafiəsi", "Faşizm üzərində qələbə" və s. 1948-ci ilde isə "Sosialist Əməyi Qəhrəmanı" adı ilə təltif edilir.

İlham Hacalının "Çaylı və Kommuna kəndlərinin tarixi yolu" kitabından oxuyuruq:

"Onun şücaətinə görə, cəbhənin komandanı K.M.Jukov tapşırıb ki, onu sənədlərini həzırlayıb, Sovet İttifaqı Qəhrəmanlığına təqdim etsinlər. Sənədlər hazırlanıb, hamı imzayıb, lakin diviziyanın komisari Məcidov imza edərkən bir nəfər ziyankarlıq edib deyib ki, Murtuz cavandır, hələ tezdir, bu adı ona sonrakı qəhrəmanlığında təqdim edərik. Həmin şəxs diviziyanın siyasi komissarlığında təlimçi işləyirmiş. Onun sözü ilə "Sovet İttifaqı Qəhrəmanı"na yox "Qırmızı Bayraq" ordeninə təqdim ediblər.

Bir dəfə Murtuz Carçiyev Mərkəzi komitənin piləkənlərini qalxanda, o vaxtlar diviziya komissarı, sonra MK-da inzibati şöbə müdürü işləyən Məcidovla rastlaşır. Məcidov onu təbrik edib üzr istəyir ki, sən hələ 1943-cü ildə qəhrəman olmalı idin. Murtuz Carçiyev onun etirafını qəbul edir və Məcidovu bağışlayır".

Polşada azərbaycanlı məzarları

İkinci dünya mühəribəsinə də itkin düşmüş babamın axtarışında olduğunu bilən tənisişlərdən bir gün xəbər gəldi ki, sənin babanın məzəri Polşadadır. Mühəribə zamanı alman əsir düşərgəsi olan, indi Polşaya aid olan şəhərlərdə əsir məzarları, o cümlədən azərbaycanlı məzarları var, sənin babanın da məzəri oradadır. Araşdırımlarımın istiqaməti Polşaya yönəldi. Bir qədər nəzəri axtarışdan sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova bu barədə ətraflı məktub yazdım.

Mənə deyilən düşərgəde nəcəsə axtarış etmələrini xahiş etdim. Çox keçmedi ki, hörmətli sefirdən cavab məktubu aldım. Men dediyimdən başqa, əlavə beş düşərgə yerləşmiş ərazidə, o cümlədən Polşada yerləşən qardaşlıq qəbiristanlığında axtarış edəndən sonra bəlli olub ki, həmin yerlərdə azərbaycanlı məzarları olsa da, babamın məzəri ora-

da deyil. Beləliklə Türkiye versiyası özünü daha da doğrultdu.

Polşadan göndərilən məktub isə nəinki mənim, bütün kəndimizin marağına səbəb oldu. Belə ki, axtarış sisteminən çıxarılib göndərilmiş babamın adı keçən siyahıda Carçılı qızı olan nənələrimin (nənələrim bacıdır) emisi Hüseyin Carçiyevin, o cümlədən başqa bir neçə kəndimizin adı keçirdi. Gəndərilən siyahının sonundakı sətirdə isə bir link vardi. Internetlə linkə daxil olanda mühəribədə itkin düşmüş 110 nəfər kəndimizin adını oxuya bildim. Gələcəkdə oxuduğunuz bu yazının genişləndirilmiş (dəstək olsa hətta kitablaşdırılmış) formasında kəndçilərimizin həmin siyahısını yazacaqam.

Bir şeyi xüsusi ilə qeyd edim ki, ikinci dünya mühəribədən ətraflı yazacaqıq. 1930-cu illerin Stalin repressiyasında isə Çaylı kəndi 30-dan artıq qurban verib ki, bildiğiniz kimi bu barədə ayrıca kitab yazmışıq.

Sovet ordusundakı, ümumən sovet dövlətindəki bu cür, hətta daha pis haqsızlıqları sadəcə bir kəndin bucağından baxaraq daha çox yazmaq olar. Gələcəkdə bu yazının genişləndirilmiş formasında (Allah nəsib ətsə kitablaşdırılmış formasında) faktlara əsa-



bəsi iştirakçı olmuş kəndçilərimizin adını məndən evvel də ebədiləşdirənlər olub. Kəndimizin 1 sayılı orta məktəbinin hərbi müəllimi Hidayət Mehbaliyev mühəribədə iştirak edənlərin hamısı barədə ətraflı məlumat və fotolarını toplayaraq məktəbdə ayrıca tikilidə kiçik, amma çox maraqlı muzey yaratmışdı. Faktlارla zəngin olan kiçik muzeydə hətta mühəribədən göndərilmiş məktublar və foto da var idi. İllərlə qalib məhv olmaq təhlükəsində olan həmin məktubları məktəbin inddiki hərbi müəllimi Cəmil Cəvərov mənə, mən də bərpa üçün İstiqlal Muzeyinə hədiyyə etdim. Gələcəkdə bu yazının genişləndirilmiş (dəstək olsa hətta kitab-

laşdırılmış) formasında həmin məktublar və fotosalar yer alacaq. Qeyd edim ki, fotosunu gördüğünüz abidə məzunu olduğum Çaylı kənd 1 sayılı orta məktəbin həyətindədir.

Çaylı kəndinin birinci Qarabağ savaşında ən çox (30-dan artıq) şəhid vermiş kənd kimi tarixə düşməsində Hidayət müəllimin bu cür vətənpərvərlik təbliğatının müstəsta rolu var. Bu yerde bir şeyi de xüsusi ilə qeyd edim ki, Çaylı kəndinin tarixi qəhrəmanlıq səhnəməsi ilə zəngindir. Belə ki, hələ ötən əsrin əvvellərində qardaş türk ordusu Azərbaycan İstiqlalını xilasa gələndə Azərbaycandan Qafqaz İsləm Ordusuna qoşulan minlərlə insanın iyirmisi təkcə Çaylı kəndindən idi. Deyim ki, bu özü ayrıca bir mövzudur və gələcəkdə ətraflı yazacaqıq. 1930-cu illerin Stalin repressiyasında isə Çaylı kəndi 30-dan artıq qurban verib ki, bildiğiniz kimi bu barədə ayrıca kitab yazmışıq.

Sovet ordusundakı, ümumən sovet dövlətindəki bu cür, hətta daha pis haqsızlıqları sadəcə bir kəndin bucağından baxaraq daha çox yazmaq olar. Gələcəkdə bu yazının genişləndirilmiş formasında (Allah nəsib ətsə kitablaşdırılmış formasında) faktlara əsa-

laşdırılmış) formasında həmin məktublar və fotosalar yer alacaq. Qeyd edim ki, fotosunu gördüğünüz abidə məzunu olduğum Çaylı kənd 1 sayılı orta məktəbin həyətindədir.

Çaylı kəndinin birinci Qarabağ savaşında ən çox (30-dan artıq) şəhid vermiş kənd kimi tarixə düşməsində Hidayət müəllimin bu cür vətənpərvərlik təbliğatının müstəsta rolu var. Bu yerde bir şeyi de xüsusi ilə qeyd edim ki, Çaylı kəndinin tarixi qəhrəmanlıq səhnəməsi ilə zəngindir. Belə ki, hələ ötən əsrin əvvellərində qardaş türk ordusu Azərbaycan İstiqlalını xilasa gələndə Azərbaycandan Qafqaz İsləm Ordusuna qoşulan minlərlə insanın iyirmisi təkcə Çaylı kəndindən idi. Deyim ki, bu özü ayrıca bir mövzudur və gələcəkdə ətraflı yazacaqıq. 1930-cu illerin Stalin repressiyasında isə Çaylı kəndi 30-dan artıq qurban verib ki, bildiğiniz kimi bu barədə ayrıca kitab yazmışıq.

Sovet ordusundakı, ümumən sovet dövlətindəki bu cür, hətta daha pis haqsızlıqları sadəcə bir kəndin bucağından baxaraq daha çox yazmaq olar. Gələcəkdə bu yazının genişləndirilmiş formasında (Allah nəsib ətsə kitablaşdırılmış formasında) faktlara əsa-